

UOT 75

FİZƏ QULİYEVƏ*

İBRAHİM SƏFIYEVİN YARADICILIĞINDA MÖVZU VƏ JANR MÜXTƏLİFLİYİ

Görkəmli rəssam İbrahim Səfiyevin yaradıcılığı mövzu və janr müxtəlifliyi ilə diqqət çəkir. O, əsərlərini portret, natürmort, mənzərə, tematik janrlarında çəkmışdır. Onun yaradıcılığının əsas mövzusu Türkiyə, onun etnoqrafik zənginlikləri, təbiəti, insanları, görməli yerləri, abidələridir. Eyni mövzuya dəfələrlə müraciət edən rəssamin əsas hədəfi bədii ifadə axtarışları, texnika mükəmməliyi, əlvan və təmiz rəng həllidir.

Açar sözlər: İbrahim Səfiyev, rəssam, Türkiyə, yaradıcılıq, mövzu, janr, əsər.

İbrahim Səfiyevin sənət dünyası ilə tanışlıq onun yaradıcılıq ənənələrinə də yaxından bələdçilik edir. Rəssamin yaradıcılığı mövzu və janr müxtəlifliyi ilə seçilir. Bu cür müxtəlifliyin yaranmasında yaradıcılıq axtarışları əhəmiyyətli olmuşdur. Rəssam daim axtarışdadır. Məktublarda, açıqçalarda, dəftərlərdə, hətta kiçik kağız parçalarını da dəyərləndirərək cizma-qaralar edir. Cizma-qaralar arasında elələri var ki, onlar dolğun əsər təessüratı ilə insanı valeh edir. Mürəkkəblə çəkdiyi, yalnız xətlərdən ibarət olan avtoportretində axıcı əl hərəkətləri, natüranı sərbəst xətlərlə ifadə etmək onun ustalığını nümayiş etdirir.

Daimi sənət axtarışlarında olan rəssamin əsas hədəfi ən gözəl əsərini yaratmaqdır. Çəkdiyi əsərlə qane olmayıb ən gözəlini ərsəyə gətirmək üçün gərgin əmək sərf etməkdən usanmir, bezmir. Ömrünün son illərində “Ömür vəfa versə gözəlini, daha gözəlini çəkməyə çalışacam” deyən rəssamin görünür sənət axtarışları yekunlaşmamışdır. Onun əldə etdiyi uğurların açarı da məhz bu axtarışlar, tükənməz sənət sevgisi idi. Eyni məkanı, eyni insanı dəfələrlə, fərqli baxış açısından çəkməkdən yorulmur. Cılğın, şiltaq təbiətin qoynuna atılıraq onun nəbzini tutmağa çalışır.

Yaradıcılığında əldə etdiyi bir çox uğurları məhz plener təcrübəsində olarkən kəşf etdiyi rənglər, kolorit, işıq axınıdır. Türkiyə təsviri sənətində rəng, işıq anlayışlarının formallaşmasında onun da əməyi daniılmazdır. İbrahim Səfiyev yaradıcılıq axtarışları haqqında deyir: “Sənət hər kəsə ayrı-ayrı xitab edən ilahi və çözülməsi çətin olan, müxtəlif tərəflərə malik şərh edilən hislərin məhsuludur. Bəlli bir meyari yoxdur. Sənət uğuru hər şeydən əvvəl özünü tanıtmaq, sevdiyini bilmək, işləmə tərzini formalasdırmaq və yaxşı mövzular seçməkdir. Sənət insanı qorxutmaq, heyrətləndirmək üçün deyil, gözəlliyi tanıtmaq, sevdirmək üçündür. Sadəcə hiss etmək kafi deyil. Hisləri köklü bir texnika ilə kətana yansıtmaq gərək. Köklü bir texnika da ciddi bir axtarış istəyir”. Bu sözler rəssamin sənət axtarışlarına özü tərəfindən verilən ən dolğun fikirlərdir. Ciddi axtarışlar sayəsində o sənətin ənginliklərini kəşf edə bilməşdir. Bunu duyan sənətkar geriyə baxanda hələ də axtarışların davam etdiyini aydın duyur.

Hər bir rəssam üçün sənətində müəyyən istiqamət olur. İbrahim Səfiyev üçün realizm, klassik ənənələr fəth edilməsi çətin olan sənət idealıdır. Yaradıcılıq axtarışlarında sonralar Türkiyə təsviri sənətində məşhurlaşan mücərrəd ənənələrə meyl göstərsə də əsil sənətin bu olmadığını qavrayır və tamamilə bu cür sənət axınlarından uzaqlaşır. Zaman-zaman impressionizm, neoimpressionizm cərəyanında əsərlər yaratса da yaradıcılığında əsasən realizmə üstünlük vermişdir. Fərqli cərəyanlara maraq göstərməsi yaradıcılıq axtarışlarının, o cümlədən “günün tələbi ilə ayaqlaşma”nın nəticəsi olsa da o bir realist sənətkardır və təməldaşı klassik ənənələrdir. İbrahim Səfiyev realist rəssamdır və ömrünün sonuna kimi yaradıcılıq ənənəsinə sadiq qalır.

Aylıq “Türk mədəniyyəti” jurnalının son nömrələrindən birində sənətşunas Süleyman Arasoyun “Sənətkar rəssam İbrahim Səfi” başlığı altında çap olunmuş məqaləsində qeyd edir ki, “İbrahim Səfi yaradıcılıq aləminə gəldiyi ilk günlərdən indiyə kimi realizmə sadıqdır. O, öz yaradıcılıq təcrübəsində dünya incəsənətinin ən mütərəqqi ənənələrini davam etdirir”. İbrahim Səfi etiraf edir ki, boyakarlıq təcrübələrində o, eyni zamanda fransız impresionistlərinin mütərəqqi cəhətlərinə biganə deyildir. O, impressionizmin palitraya gətirdiyi işığa, parlaqlığa, kolorit gözəlliyyinə aludədir [3].

Rəssamin yaradıcılığında rəng məsələsi də onun sonsuz axtrişlarının nəticəsidir. Əldə etdiyi uğurlar əsasən plener təcrübəsi, o cümlədən birbaşa natura ilə işləməsi ilə bağlıdır. Bəzən isti, bəzən soyuq rəng keçidləri, rəng yaxılarındakı fərqli müənisbətlər və başqa məqamlar rəssamin axtarışlarına bələdçilik edir.

İ.Səfiyevin yaradıcılığında əsas janrlardan biri portretidir. Rəssamin portret qalereyasında deyil, bütünlükdə yaradıcılığında “Türkiyəlilər” və “Türk bəstəkarlarının portretləri” silsilələrinin xüsusi mənəvi dəyəri var. Türkiyənin fərqli inasan surətlərini canlandıran, xüsusilə tarixi simaları yaşıdan bu əsərlər psixoloji təsir qüvvəsi ilə də seçilir. Rəssamin “Nəvə sevgisi” əsəri tamaşaçıda emosional təəssürat yaratmaqla yanaşı həmçinin tərbiyəvi gücə malik olan bir tablodur. Rəssam ailə qursa da övlad sahibi olmaq ona qismət olmamışdı. Ömrünün sonuna kimi yaşamadığı bu müqəddəs duygunu məhz həmin portretlərin simasında duyub yaratmışdır. Kətanın üzərində hərəkət edən incə, zərif, ən əsası da emosional fırça hərəkətləri öz bədii məziyyətləri ilə duyulacaq dərəcədə rəssamin qəlbində qalan duygularını ifadə etmək gücünə malikdir [1].

İbrahim Səfiyevin “Türkiyəlilər” silsiləsinə yüzlərlə tanış və tanış olmayan simalar daxildir. Bu portretlər təntənəli və kameral xarakterli olmaqla bir-birindən bənzərsiz yaxıları, rəng münasibətləri, xarakterin dərinliyinə nüfuz etmək kimi psixoloji məqamları ilə baxanları heyran edir. Ən dəyərli portretlərdən biri olan “Atatürkün portreti” onun yaradıcılığının şah əsərlərinindəndir. Məlumdur ki İ.Səfiyev hələ gənc yaşlarında, incəsənət akademiyasının məzunu olduqdan sonra sərbəst yaradıcılıq fəaliyyətinə başlamış və bir-birindən dəyərli əsərlər, güclü portretlər yaratmışdır. Qısa zamanda öz əl işləri vasitəsilə imzasını tanıda bilmüşdi. Rəssamı ən çox da həmin illərdə yaratdığı böyük lider Qazi Mustafa Kamal Atatürkə həsr etdiyi portretləri məşhur etmişdi. Onu Atatürkün canlı portretini çəkən ilk rəssamlardan biri kimi də anırlar. “Əfəndilər! Hamınız deputat, vəkil, hətta dövlət başçısı ola bilərsiz, amma sənətkar ola bilmərsiz”. Atatürkün dediyi bu sözlər sənət adamlarına verilən yüksək dəyərdən qaynaqlanmışdır. Rəssam müxtəlif illərdə Atatürkün obrazına müraciət etmişdir. XX əsrin 60-70-ci illərində yaratdığı “Atatürkün Samsuna çıxışı” və 1975-ci ildə çəkdiyi “Atatürk” əsərləri xüsusilə diqqətəlayiqdir.

Rəssamin portret yaradıcılığında “Türk bəstəkarlarının portretləri” silsiləsi xüsusi yer tutmaqdadır. “Türk bəstəkarlarının portretləri” silsiləsi zəngin portret qalereyasıdır desək yanılmarıq. Silsiləyə İbrahim Səfiyevdən yüz əlli, iki yüz il əvvəl Osmanlı İmperiyasında yaşayıb, yaranan, fəaliyyət göstərən 90 bəstəkarın portreti daxildir. Portretlər bir, iki rəqəm aşağı, yuxarı olmaqla təxminə 30-40 cm arasında dəyişən kiçik ölçülərə malikdir. Mütəxəssislərin fikrincə rəsmlər rəssama gələn sifariş səbəbindən çəkilmişdir. Ehtimal ki, sərgi, kitab və yaxud ensiklopediyada istifadə olunmaq üçün sifariş edilən bu rəsmlər türk musiqisinin məşhur bəstəkarlarını daha yaxşı tanımaq baxımından çox dəyər daşıyır.

İ.Səfiyev bu portretlərdə bəzi bəstəkarları görərək, ya da fotolarına baxaraq, bəzilərini isə əsərlərini dinləyərək xəyalında canlandırıb təsvir etmişdir. Silsiləni dəyərli edən məqamlardan biri rəssamin usta əl işləridirsə, digər tərəfdən türk bəstəkarlarının simasını qoruyan olduqca qiymətli tarixi mənbədir. Bu əsərlərin hər birində Türkiyə musiqisinin bənzərsiz simalarından

Salonikli Əhməd bəy (1866-1927), Yazmacı Abdi əfəndi (1787-1851), İsmət Dədə (...-1870), Udi Nevrəs bəy (1873-1937), Hafiz Post (1630-1694), Neyzən Tevfik bəy (1879-1953) və başqaları öz əksini tapmışdır. İ.Səfiyev yaradıcılığını dəyərləndirənlərin diqqət mərkəzində olan əsərlərinə məhz bu silsilə də daxildir.

Mənzərə ustası kimi də tanınmış İ.Səfiyev üçün təbiət əsas müəllimdir. Təbiət aşiqi olan rəssam üçün gözəl yerləri kəşf etmək xüsusi bir zövq məsələsi idi. Bir çoxlarına gözəl gəlməyən Ankara mənzərələrinə olan fərqli bədii münasibəti cəhətdən qeyd etmək olar ki, hər bir rəssam üçün məkanın doğmaliyi ən vacib şərtlərdən biridir. Ola bilsin rəssam təsvir etməyə hazırlaşlığı məkanla ilk dəfədir tanış olur, buna baxmayaraq o, özünü həmin məkanda doğma hiss edir. Bu doğmalaşma əlbəttə sevgidən, gözəllik aşiqi olmaqdan irəli gəlir. Fərqi yoxdur məkan gözəldir, ya heç bir gözəlliyyi yoxdur, rəssam həmin yerin daşından, gülündən, çıçayındən, havasından, insanlarından və s. təəssüratlana bilər və məkanı sevə bilər. Rəsm əsərlərinin yaradılmasında ilkin təəssürat olduqca vacibdir. Hər şeyi həll edən də məhz bu təəssüratdır. Xüsusilə İ.Səfiyevin etüd tipli mənzərələrində bu məqamı aydın görmək olar. Hərarət dolu dərbələr, çılgın firça hərəkətləri rəssamın daxili təlatümündən qaynaqlanan bir enerjinin təzahürüdür [2].

Sənətinə qəlbən bağlı olan sənətkarın tablolarına baxdıqda onun daima bədii ifadə axtarışında olduğunu hiss edirsən. Bu cəhətdən bir məkanı kətanında dəfələrlə canlandıran rəssamın eyniadlı əsərləri, məkanı, oradakı detalların, havanın dəyişkənləyini yenidən və yenidən kəşf etməsinə yönəlmiş axtarışlarının bədii ifadəsidir. Bu məqam müxtəlif janrlarda çəkdiyi əsərlərində də müşahidə edilir. Səbr, əzmkarlıq onun bu tablolar qarşısında göstərdiyi sevgisinin əsərdə təzahür edən bədii ifadə gücünün qələbəsidir. Bildiyimiz qədər İ.Səfiyevin Türkiyə həyatı o qədər də cah-cəllallı, əyləncəli olmamışdır. Bütün çətinliklərə baxmayaraq sənətindən aldığı güc onun gələcək fəaliyyətinə həmişə böyük stimul olmuşdur. Kim sevmədən bəlkə də, əksəriyyətimiz üçün əhəmiyyətsiz görünən bir daşı, balıq tutan balıqçının surətini canlandırmağa, onun daxili aləmini kəşf etməyə çalışır! Şübhəsiz sənət adamları!

Məlum olduğu kimi, natürmort əsasən tədris prosesində mühüm mövqeyə malik olmuş və məlum səbəblərdən hələ XIV əsrən başlayaraq müstəqil janr kimi yeni inkişaf mərhələsinə qədəm qoymuşdu. Sənətsevərlərə natürmortu sevdirən də dövrünün ruhunu, duyğularını, etnoqrafik zənginliklərini əsərlərində ifadə etməyi bacaran rəssamlar olmuşdu. Yaradıcılığında janr müxtəlifliyi sərgiləyən İbrahim Səfiyevin natürmort janrına müraciəti bu və yaxud başqa məziyyətləri baxımından maraqlı məqamları ilə diqqətəlayiqdir.

Rəssamin natürmortları o dövr Türkiyə məişətinin, təbiətinin xarakterik xüsusiyyətlərini yaşadan ən gözəl məqamları ilə yadda qalır. Rəssam bağlardan, bağçalardan dərdiyi ən gözəl güllərin ömrünü kətan üzərində uzadır, onlara yeni həyat verir, onları insanlara da sevdirməyə çalışır. "Güllər, çıçəklər" silsiləsindən sevdiyi çıçəklərə, güllərə həsr etdiyi "Ağ və çəhrayı güllər", "Qırmızı, çəhrayı güllər", "Vazadakı çıçəklər", "Vazada dörd çıçək", "Vazada bənövşəyi, qırmızı və sarı çıçəklər", "Sarı güllər", "Sarı lalələr", "Göy vazada çıçəklər" və s. əsərlərinin hər birindəki bədii ifadə gücü güllərin gözəlliyyini, təravətini bu günə kimi yaşatmaqla yanaşı onun ustalığını, əzmkarlığını də sərgiləyir. "Natürmort işləmək süjetli rəsm qədər ustalık, məharət tələb edir və tək bir gülün rəsmini çəkmək insan fiquru çəkməkdən heç də asan deyildir" deyən məşhur İtalyan rəssamı M.M.Karavacconun fikirlərində böyük həqiqət olduğu da danılmazdır [5].

İ.Səfiyev natürmort janrında ərsəyə gətirdiyi əsərlərində də akademik prinsiplərə əsaslanan realizmə sadıq qalmışdır. Bəzən başqaları üçün dəyərsiz olan qabı belə yüksək qiymətləndirərək onu əsərinin baş qəhrəmanı etməyi bacarmış, natürmort janrını uca tutmuşdur. Kiçikölçülü

rəsmlərindən olan “Saxsı vaza” əsərində biz yalnız dəyirmi bir qab görürük və bu görünüş tamaşaçıda istər istəməz sual doğurur. Rəssam bununla nə demək istəyir?! Yaradıcılıq imkanları sərhəd tanımayan İ.Səfiyev əsasən rəng axtarışlarına yönəldiyi bu cür əsərləri vasitəsilə də qəlbləri riqqətə gətirərək sənətsevərlərin sevgisini qazana bilmışdır.

Böyükəga Mirzəzadənin yaradıcılığından sevdiyimiz güllü, çiçəkli natürmortları İbrahim Səfiyevin əsərlərində də izləməyimiz doğma əsənət ənənələrini yansımış olur. Xaxıların, rəng koloritinin uyumluluğunu, işıq-kölgə, kompozisiya həllindəki oxşarlığı İ.Səfiyevin “Qırmızı, çəhrayı güllər” əsərindən daha aydın izləmək mümkündür. İ.Səfiyev natürmortlarında detallı yanaşmadan, kompozisiyadan çox rəng həllini və gözəlliyi qabardır. “Ağ qladioluslar”, “Qırmızı qladioluslar”, “Dörd qırmızı gül” və başqa əsərlərində bu məqamlar duyulasıdır. Onun bu qəbildən olan rəsmləri rəng və forma axtarışlarına yönəldiyini təsdiq edir. “Qırmızı çəhrayı güllər”, ”“Bülbül və meyvələr”, “Narlı natürmort” əsərlərində rəssam stereotipləri qıraraq rənglərin ilhamverici qüvvəsinə köklənmişdir. “Qumrular və güllər” əsərində isə vurgulanan məqamlarla yanaşı məharətli yaxılar da onun fiçasının qüdrətini nümayiş etdirir.

Türkiyə mövzusu İbrahim Səfiyevin yaradıcılığında əsas yeri tutur. Uzun illər Türkiyədə yaşamasından və bu tarixi diyarı sevməsindən, onu özünə mələkət bilməsindən qaynaqlanaraq yaradıcılığın ana xəttini də məhz bu mövzu təşkil etmişdir. Türkiyəni qarış-qarış gəzən rəssam ən çox İstanbul sevdalısıdır. İyev həyatının çox hissəsini İstanbulda keçirib. İstanbullu qarış-qarış gəzən rəssam bu yerlərin bir çox gözəlliklərini tablolarında əks etdirib. Onun sevərək çəkdiyi süjetli tablolarında çimərlik, dəniz kənarı görüntülərə də rast gəlirik. “Çimərlikdə hərəkət”, “Günəşlənənlər”, “Duş alanlar”, “Çimərlikdə insanlar”, Atatürkün Floriya dəniz köşkü”, “Qum, türkuaz və lacivərt dəniz”, “Adalar və ağ buludlar” və başqa tabloları rəssamin sevərək yaratdığı əsərləridir. Görünür rəssam dəniz kənarında olmayı, dənizin dalğalarına dalıb, günəşin hərarətini duymağı çox sevir. Gördüklerini, duydularını tablolarında yaşatmağa tələsir. Rəssamın fotolarını izlədikdə onun dəniz kənarında, istirahət zamanı belə etüdnikini də özü ilə daşımışa usanmadığını və rəsm çəkməyə davam etdiyini görürük. Ümumiyyətlə, rəsm çəkmək rəssamin həyatının mahiyyətini təşkil edir. İbrahim Səfiyev deyir: “Həyatımda demək olar ki, rəsm çəkmədiyim gün olmayıb. Rəsm çəkmədiyim günü yaşadığım gündən hesab etmirəm” [4, s. 34].

İbrahim Səfiyevin yaradıcılığında nümayiş etdirdiyi janr müxtəlifliyi müraciət etdiyi mövzulardan qaynaqlanmışdır. Onun başlıca mövzusu Türkiyə, onun gözəllikləri, təbiəti, insanları etnoqrafik dəyərləridir.

**AMEA Naxçıvan Bölması,
AMEA Naxçıvan Bölməsinin dissertanti
e-mail: fizze25@mail.ru*

ƏDƏBİYYAT

1. Quliyeva F.Q. Görkəmli rəssam İbrahim Səfiyev. “Şərqiñ səhəri” qəz., 22 dekabr 2018.
2. Quliyeva F.Q. Naxçıvan torpağının yetirməsi – Görkəmli rəssam İbrahim Səfiyev. “Nuh Yurdu” qəz., 5 dekabr 2018.
3. Zamanov, A., Nəcəfov, M. Rəssam İbrahim Səfiyev. “Ədəbiyyat və incəsənət” qəz. 15 mart 1969.
4. Tali E. İbrahim Safi. İstanbul: Karakter Color, 1990, 281 s.
5. «Художественная галерея». Караваджо. Лондон, №11/2004.

Fizze Gulyeva

Diversity of themes and genres in the works of Ibrahim Safiyev

The outstanding artist Ibrahim Safiyev's creativity attracts attention of theme and genre variety. He painted in the genres of portrait, still life, landscape and thematic. The main theme of his work is Turkey, its ethnographic riches, nature, people, sights and monuments. The main goal of the artist, who repeatedly addresses the same topic, is the search for artistic expression, technical perfection, colorful and pure color solutions.

Keywords: *Ibrahim Safiyev, artist, Turkey, subject, genre.*

Физза Кулиева

Разнообразие тем и жанров в творчестве Ибрагима Сафиева

Работы выдающийся художника Ибрагима Сафиеva привлекает внимание разнообразием темы и жанров. Он работал в портретном, натюрмортном, пейзажном и тематическом жанре. Основной темой его творчества является Турция, ее этнографические богатства, природа, люди, достопримечательности и памятники. Основной целью художника, который неоднократно обращается к одной и той же теме, является поиск художественного самовыражения, технического совершенства, красочных и чистых цветовых решений.

Ключевые слова: *Ибрагим Сафиеев, художник, Турция, тема, жанр.*

(AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə tərəfindən təqdim edilmişdir)

Daxilolma: İlkin variant 18.05.2020

Son variant 15.07.2020